

AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
Q Ə R A R I

Bakı şəhəri

№ 255/2

10 oktyabr 2014-cü il

«Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» nda və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» nda nəzərdə tutulan tədbirlərin icrası barədə

Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamının 3.1-ci bəndinin tələbinə uyğun olaraq həmin Sərəncamla təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» nda və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» nda nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən 2014-cü ildə yerinə yetirilməsinə dair Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin rəisi Maarif Abbasovun məruzəsini dinləyərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin rəisi Maarif Abbasovun məruzəsi nəzərə alınsın (əlavə olunur).

2. Auditorlar Palatası Aparatının rəhbəri Q.Bayramova, sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimova tapşırılsın ki, Beynəlxalq Audit Standartlarının və onların şərhinin 2013-cü il versiyasının İngilis dilindən Azərbaycan dilinə tərcüməsini və tərcümə olunmuş materialın redaktəsini sürətləndirsinlər və Beynəlxalq Audit Standartlarının və onların şərhinin ictimai müzakirəsini, nəşrini və tətbiqini həyata keçirmək məqsədilə Auditorlar Palatası Şurasının 2014-cü il 31 yanvar tarixli 250/2 sayılı qərarı ilə yaradılmış Redaksiya heyətinə təqdim olunmasını təmin etsinlər.

3. Məsul şəxslərdən (Q.Bayramov, S.Məmmədzadə, N.Talıbov, M.Hacıyev, S.Gülməmmədov, M.Abbasov, V.Rəhimov, R.Cəfərli) tələb edilsin ki, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış «Azərbaycan Respublikasında Auditor Xidmətinin İnkişaf Konsepsiyası»nda (2012-2020-ci illər) nəzərdə tutulmuş və Auditorlar Palatasının və onun Şurasının 2014-cü il üzrə planına daxil edilmiş işlərin icrasını yüksək keyfiyyətlə başa çatdırsınlar.

4. Auditorlar Palatası Aparatının rəhbəri Q.Bayramova və iş planında nəzərdə tutulmuş icraçılardan tələb olunsun ki, Auditorlar Palatası yanında yaradılmış Qanunvericilik və hüquqi məsələlər üzrə (E.İbrahimov), Milli auditə dəstək üzrə (Z.Hüseynov), Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə (A.Əliyev) və Metodik Komitələr (F.Mustafayev) cəlb olunmaqla Milli Fəaliyyət Planında Auditorlar Palatasına tapşırılmış məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlərin yenidən hazırlanmasını və müzakirəsini və müvafiq qurumlara təqdim edilməsi məsələsini iki həftə müddətində başa çatdırsınlar.

5. Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Keyfiyyət nəzarət və hüquqi təminat idarəsinin rəisi M.Abbasova və Qanunvericilik və hüquqi məsələlər üzrə Komitəsinin sədri E.İbrahimova tapşırılsın ki, «Daxili audit haqqında» Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi üzrə təkliflərin yenidən baxılmasını və müzakirəsini təmin etsinlər.

6. Keyfiyyət nəzarət və hüquqi təminat idarəsinə (M.Abbasov) tapşırılsın ki, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamının 3.1-ci bəndinin tələbinə uyğun olaraq hesabatın vaxtında və keyfiyyətlə tərtib olunması və aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

7. Bu qərarın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV